



[AB sanksiya tbiq edrs, Azərbaycan ciddi ziyan kmyck](#)

Azərbaycan vətəndaşlarının gündəlik iqtisadi, biznes, qohumluq mənasibətli baxımından deyilənlər ki, yaxın illərdə mənasibət vacibdir. Bu illər Türkiyə, Rusiya, İran, Gürcüstan və digər ölkələrdədir.

Arannews- Milli Məclisin Həqiqi Siyasəti və Dövlət Quruculuğu Komitəsinin Sədri Lətif Hüseynlinin müsahibəsi

AB kongresmeni Kristofer Smitin Azərbaycana qarşı sanksiyalar nəzərdə tutan qanun - layihəsinin qəbul olunması və AB-nin Azərbaycana sanksiya tətbiq etməsinə dair realdır

AB Konqresinin qanun layihəsinin təqdim olunması üçün müəyyən bir prosedura var. Biz məlum olan - odur ki, qanun layihəsini Kristofer Smit hazırlayıb. Hamı bilir ki, o, erməni lobbisi üzvlərindən maliyyələndirilir. İbətən ki, bu baxımdan bizim addım adekvat olmalıdır. Mən bunu tədqiqatçı hesab edirəm ki, məstqil deputat, "Azərbaycanın Dağ Qarabağ Bölgəsinin Azərbaycanlıları" cəmiyyəti Birliyinin Sədri Heytətinin üzvü, eyni zamanda Milli Məclisin Həqiqi Siyasəti və Dövlət Quruculuğu Komitəsinin Sədri Məhərriz Rəcəyev "AB-də insan hüquqlarının pozulması haqqında" qanun layihəsini hazırlayıb, belə bir təbssüx edib. Mətbuat vasitəsilə xəbər tutanda ki, o, belə bir layihə hazırlayıb, bu bizi sevindirdi. Hesab edirik ki, hətək addım atıb. AB-də də Konqresin qanunvericilik proseduru var. Bu, Azərbaycan Milli Məclisində də mövcuddur. Hesab edirəm ki, biz onların hansı addımları atacaqlar izləyirik. Nə gizli deyil ki, məhz ilk növbədə AB trfi bu addım atdıqca Azərbaycan trfi bu təbssüx irli sərb. Hətək Rəcəyev bunu niyə etdiyini əsaslandırmaq və aydınlaşdırmaq istəyir ki, Smitin qanun layihəsi ilə bəzilər. AB-də belə bir addım atılmasaydı, Azərbaycanda da belə bir təbssüx olmazdı. Azərbaycanda AB-nin siyasətini bəzilər fikirlər söylənilir, tənqid edilirdi, amma qanun layihəsi təqdim etməklə mərhələsi həvəxt olmamışdır. Deməli, bu, Smitin addımı bəzilər. Hətək bəzi məqamlarda sosial bəzilər və digər yerlərdə tənqid edirlər. Mən bunu anlamıram. Nəki Smit sadə amerikalı konqresmen deyil. Həmişə aydınlaşdırmaq istəyir ki, o, erməni lobbisinin dəstəyi ilə bu addım atır. Azərbaycanda vətəndaş cəmiyyəti, siyasətçilər, bəzilər, hamı Rəcəyevin bu addımını dəstəkləyir. Axı, erməni lobbisinin bizə həcumudur. İbətən ki, burada insan hüquqları bəzilər. Bizim nə dövlətin bəzilər, kəyfiyyət anlayış yoxdur. El hallar olub ki, Azərbaycan qonuluğunda olan bəzilər dövlət iradəni bildiriş. Məsələn, qardaş Türkiyə Ermənistanla sərbəz alması məzusu ortaya xanda dərhal Azərbaycan iradəsini ortaya qoydu. Azərbaycan parlamentinin deputatları Türkiyə sərbəz etdilər, bunun qarşısını almaq üçün bəzilər danqlar apardılar. Bundan başqa, bəzilər məddət nə Rusiyada sadə bəzilər Azərbaycanlı Orxan Zeynalov cinayət hadisəsi trtmkdə ittiham olunurdu, onun mədafi hüquqları pozulurdu. Azərbaycan dövləti, İkmizin Rusiyadakı səfiriyyəti, ictimaiyyət ssini qaldır. Bilirsiniz ki, Rusiya bəzilər dövlətdir, Azərbaycanla mttfiqdir, strateji dost İkdir. randa da bu kimi hallar olanda Azərbaycan dərhal reaksiya verib. İndi niyə insanlar hesab edirlər ki, Amerika Birləşmiş Dövlətlər Toxunulmazdır?! Mən də suallar verənlər olur ki, nə sizin komitənin nəməyndisi belə təbssüx irli sərb. Təccübünm ki, gərək, insanlar nədəni kinirlər? Burada bəzilər milli təssüb hissi bəzilər. Siyasət bəzilər fərqli ola bilər, amma erməni lobbisinin bizə qarşı addım adekvat hətək, mən, biz daha təssübke olmalıyıq. Rəcəyevin təqdim etdiyi qanun layihəsi Milli Məclisin aidiyyəti komitələrin təqdim olunmalıdır. Layihə komitə məzəkirlərindən kəmlidir, bəzilər, müəyyən dərhal ola bilər. Yəni Milli Məclisin plenary iclasına xarlana qədər müəyyən prosedurlardan kəmlidir. Yəqin ki, qərarmız paralellik təkil edəcək. AB Konqresi hansı addım atacaqsa, biz də o addım atacağıq. Oxuyduq ki, AB Konqresi bunu qəbul etmişdir. Məzərək ki, AB-də Azərbaycanla - rəqib ilk demokratik respublikası, regionun nə gəlmiş il davamlı məzəl qoruyub, inkişaf etdirmək istəyən qvvlər daha oxuyduq. Biz buna inanırıq, hətək minik. Amerika Azərbaycanla bəzilər qərar qəbul edərsə, bizim də addımımız olacaq. O başqa

...mvzudur ki, bu, n drcd tsirli ola bilr

...Rvn Rzayevin hazrlad qanun layihsin ironiya il yanaanlar da oldu -
Bli, bzilri buna ironiya il yanadlar. Amma bu, mzakir predmeti deyil. Bizim razimiz d, -
.xalqmzn say da mlumdur. sas odur ki, biz mstqil dvtik. Msly bu cr yanaram

?Bu msly cmiyytin reaksiyasndan tam razsnzm -

Xeyr. Bunu tkc hakimiytt nmayndlri mdaft etmli deyil. Cmiyytin btn tbqlri bu msld aktiv -
olmaldr. Hesab edirm, mxalift bel bunu dstklmlidir. Amma bunu mahid etmdik. Blk d
yanlram. Konkret olaraq aktiv dstk grmdim. Bizim parlamentdki hmkarlarmzn byk
ksriyyti, htta mxalif tmsililr d Rvn Rzayevin layihisini dstklyibl. Dzdr, tnqidi fikirlr d
sslndiribl. Dorusu, bu mn o qdr d aydn deyil. Bu o mvzu deyil ki, mbahis edk. nki tnqid
ednlrin arqumenti budur, o, AB-dr, dnyann nhng dvltidir, toxunulmazdr. Baqa bir
arqumentlri yoxdur. Biz "byk qardalar"dan qurtulmu mstqil dvtik. ndi onlar byk qarda
!/?tapblar

?Qarqlq sanksiyalar ttbiq olunarsa, hans trf daha ox itir bilr -

Bu sual sravi vtndalara nvanlasaz, onlar obyektiv cavablar vercklr. Bu msly sad vtndan -
gzndn baxaq. Sad vtnda n Amerika Birlmi tatlrlar ox uzaq, latmaz, okeann o taynda olan
bir lkdir. Orada az qisim azrbaycanllarn biznesi, iqtisadi maraqlar var. Burada strateji
mkdal nzd tutmuram. Bundan lav, AB-da bir ne xs thsil alr. Bundan lav n var ki? Sizin
hyatnzda Amerika n rol oynayr ki? Bu, AB deyil, in olsayd, ciddi dnmy dyrdi. Trkiy d
olsayd, ciddi dnrdik. Sad Azrbaycan vtndann gndlik iqtisadi, biznes, qohumluq mnasibtlri
baxmndan dey bilrm ki, yaxn lklrl mnasibt vacibdir. Bu lklr Trkiy, Rusiya, ran, Grctan v rb
lklridir. Bu lklr Azrbaycan vtndalarnn gndlik hyat trzlirinin itirakldr. Xatrlaysnzs, bir
mddt nc Avropa Parlamenti Azrbaycanla bal qtnam qbul etdi. Bizim n o, sad kaz parasdr.
Bu qtnamn qbul edilmisindn bir ne ay keib. N dyiib ki?! Bu sanksiyalar daha ox rsmilr
qar ynlib. Misal n, rsmi xslr viza qadaasn qoyulmas... Hesab edirm ki, indi el mqamdr ki,
rsmi xslr n qdr ox Azrbaycanda olsalar, bir o qdr yaxdr. stirahti d Azrbaycanda etmk
lazmdr. gr rsmi, vzifli xslr vizalar verilmzs, lkmiz daha ox qazanar. Yni demk istyirm, bu,
hammz n yax olar. Azrbaycanda turizmi inkiat etdirmk lazmdr. Rsmi xslr istirahtlirini
lkmizin gzl gulrinin birind etmlidir. Turizm sahsi harada yax deyils, dzltsinlr. Mnc, insanlar
sanksiyalardan ziyan kmzlr. Burada he bir narahatly yoxdur, ksin, faydaldr. Buna oxar
sanksiyalar bir sra lklr ttbiq edilib. Msln, zamannda rana qar sanksiya ttbiq etdir, nticsi n
oldu ki?! ran daha da gclndi, shiysi, thsili, knd tsrrfat xeyli inkiat eldi. Belarusu gtrk, kemi
sovet lklrindn biridir, Azrbaycana da yaxn dost v qarda lkdir. Hmin lky uzun illr sanksiya
ttbiq edirdir. Belarus xeyli inkiat edib. "Qarqlq sankiyalarn ttbiqind hans lk daha ox ziyan
kr" sualna desm ki, AB ziyan kr, ciddi grnmz. Dey bilrm ki, biz hanssa ciddi ziyan kmcyik.
AB bilmlidir ki, Qafqaz regionunda, rq v mslman lklri arasnda Trkiy qdr ciddi partnyorunu
itir bilr. Hesab edirm, AB siyastilri bu bard dnmlidir. nki hr ks mlumdur ki, regionda
.Azrbaycann yeri xsusidir. Bunu onlarn zlri d etiraf edibl

Neftin qiymtinin sni kild aa salnmas dnyada iqtisadi bhran yaradb. Prezident lham liyev -
?d xnda bildirib ki, bu, dnlm siyastdir. Sizc, Azrbaycan bu mrhlni nec keck

lbtt, bu, dnlm siyastdir. Bizdki proseslr digr neft lksi Rusiya il paralel olmal idi. Yni -
proses bir mddt vvl neftin qiymti dnd balamal idi. Azrbaycan Prezidentinin yrtdy dnlm
siyast idi ki, prosesi manatn indiki devalvasiyasna qdr yumaq keirdik. Bilirsiz ki, proses
oxdan balayb. Txmnn, 10-15 gn bundan vvl mlum olanda ki, neftin bir barelinin qiymti 37
dollardan da aa dr v o da mlumdur ki, bunun sbbkar Amerika Birlmi tatlardr, artq baqa x
yolu qalmrd. lbtt ki, bu, insanlar n tindir. Mn el glir, burada dzml rftara ehtiyac var. nki he
ks mcz gzlmlidi deyil. lbtt ki, Azrbaycanda dayanql iqtisadiyyat mvcuddur, Dvlt Neft
Fondunun ehtiyat, digr ehtiyat vsaitlri var. Bunlardan istifad olunaraq manat qorunub

saxlanld. Amma son 10-15 gnd ba vern proseslr, AB-n siyasti hr eyi tindirdi. Prezident lham liyev d bunu z xnda vurulad. qtisadlar da insanlara bzi reallqlar atdrmaldr, eyni zamanda, burada pozitivi gzlmk lazmdr. Mn el glir, bu vziyyt hm d bizim resurslarmz toplamaa, iqtisadi proseslr daha ciddi yanamaa svq etmlidir, btn ilrd daha qnatcil olmalıyq. Bu xoaglmz proses yeni bir inkiatn fundamenti rolunu oynamadr. minm ki, .siyasi sabitlik baxmndan bu snaqdan xacaq

Mtbuatda yaylan mlumatlara gr, nshan hquqlar mslrri zr Birg i Qrup fv Komissiyasna 22 - ...nfrlik siyah tqdim edib

Bel bir siyah yoxdur. Orada itirak edn hquq mdafiilrinin zlrinin mynldirdiyi v tqdim etdiyi - siyahdr. Biz o siyahn rqmindn asl olmayaraq blmrk. Hquq mdafiilri zaman-zaman adlar, siyahlar tqdim edirlr. Mtbuatda yaylan o siyah yanldr. Hesab edirm ki, bundan n mtbuat, n d hquq mdafiilri sui-istifad etmmlidirlr. Bu mslr mumi qaydada qanunvericlik rivsind yanama var v baqa hr hans bir mstsnalq yoxdur. Biz kimins hququnu, hanssa mhkumun v yaxud da hbs olunmu xsin hququnu digrindn frqli bir prosedurla baxmaq qaydalarn mynldir bilmrik. Bu yolverilmzdir. Cmiiyyt bel tqdim edilmmlidir ki, kimlrins hquqlar frqli qaydada, frqli prosedurda, daha latan formada mdafi olunur. Bu, yanl yanamadr. Dekabr 24-d keiriln nshan hquqlar mslrri zr Birg i Qrupun iclasndan sonra mtbuatdak mlumatlar oxuyub narahat oldum. nki istniln mhkum sual ver bilr ki, n n kimlrins hquqlar frqli qorunur? Biz iclasda, sadc, insan hquqlar mslsi il bal diskussiya aparrdq. Myyn mrcitlr .daxil olub, onlara da mumi qaydada baxlacaq

Avropa urasnn ba katibi Turbyorn Yaqlandn nshan hquqlar mslrri zr Birg i Qrupdan z - ?nmayndsini geri armasna mnasibtiniz necdir

Nmayndnin geri arlmas bizi narahat etmir. z iimizi davam etdiririk. Yni i Qrupda Avropa - .urasnn nmayndsini olub-olmamasnn frqi yoxdur